


Klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği



NƏSİMİ İLİ:

Hələ yüz illar öncə "Məndə siğar iki cahan, mən bu cahənə siğmazam, Gövhəri la mekan mənəm, kövnü məkanə siğmazam.

Ərşə fər şu kafü nun məndə bulundu cümle çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyanə siğmazam." deyən İmadəddin Nəsimi ona görə xalqımızın qürur mənbəyidir ki, dərin fəlsəfəsi və dünya görüşü ilə dünyanın ən uzman filosoflarına, şairlərinə meydan oxumus ve kamil insanın qerinelər, əsrlər sonra böyük kəşflərə, böyük ixtiralara imza atacağını uzaqqorənliliklə demişdi.

Böyük şairin kamil insan fəlsəfəsinin mahiyyətində elm, bilik, təhsil durmaqla məhz kamilləşən dünyanın qılıncdan, qanlı davalardan qurtuluş yolu olduğunu iddia edirdi. Bu gün onun fəlsəfəsi özünü orada doğruldur ki, orada cahilliyyin yerini yüksək təhsil, rəzaletin yerini yüksək mədəniyyət, ziyalılıq doldurur.

Təbii ki, sovet ideologiyasının Nəsimini və Nəsimi kimi dahilər geniş şəkildə araşdırılmasına qoyduğu qadağalar onların ədəbiyatımızda, fəlsəfə tariximizdə oynadığı rolü geniş şəkildə ictimaiyyətə çatdırmağa imkan vermir. Məhz belə birtərəfli və dar çərçivədə Nəsimi poeziyasını öyrənmək onu ateist kimi təqdim edilməsinə getirib çıxarırdı.

Lakin gerçeklik ondan ibarətdir ki, bu böyük şairin bütün əsərlərində "Qurani-Kərim" və hədislərə istinadlar var. Filologiya elmləri doktor, professor, Nəsimi adına Dilçilik Institutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun mətbuataya açıqlamasında qeyd olunduğu kimi, şairin əsərlərinin ilk mənbəyi də müqəddəs kitab idi, hətta öz fikirlərini "Qurani-Kərim" əsasında yaydırdı.

Direktorun qənaətinə görə, Nəsimi insana böyük dəyər verir, onu ucaltmalı bir növ gələcək təhlükələrdən qorumaq istəyirdi: "Sözsüz ki, Allah-Təalanın yaratdığı ən uca varlıq insandır, ən kamili də insandır. Nəsimi fəlsəfəsinə görə, yalnız kamil insan Allahı dərk edə bilərdi. Buna görə də kamil insanın Allahı dərk edərək ona qovuşacağına inanır, bütün sufişər kimi, Nəsimi də bu dünyanı fani, müvəqqəti hesab edirdi."

Məhz İmadəddin Nəsiminin ateist olmadığını sübut edən yeterince faktlar mövcuddur. Xüsusilə onun haqqındaki elmi mənbələr və tarixi qaynaqlar bir daha təsdiq edir ki, böyük şair edam edilməmişdən qabaq, üç dini cərəyanın qaziləri onu mühakimə edəndə şairin əsərlərində dina qarşı çıxış etməsi bərədə heç nə tapa bilməyiblər. Bu baradə geniş məlumat veren Mövsün Nağısoylu bildirir ki, edam öncəsi Misir məmlük sultani Əl-Melik Əl-Müəyyədə müraciət ediblər ki, Nəsimi haqqında hökmü onun özü çıxarsın. Əl-Müəyyəd onun edamı haqqında qərarı ona görə çıxarıb ki, aleyhdarları Nəsimini qəbul edir və yayıldığı fikirlərden ona qarşı istifadə edirdilər. Yəni Nəsiminin edam edilmesində əsas səbəb təbii ki, siyasi fikirləri olub.

Nəsiminin atest olmadığını sübut edən faktlar kifayət qədərdir. Xüsusilə elmi araşdırıcılar və ədəbi tənqidçilər birmənalı olaraq bu fikirdəirlər ki, o İslamin müqəddəs kitabını mükemmel dərəcədə bilib və onun cahilliyyə deyil, məhz inkişafə xidmet etdiyini anlayıb. Bundan başqa o, digər səmavi dini də təhlil etmek bacarığına malik olub.

Dərin dini-fəlsəfi biliyə malik Nəsimi Azərbaycan dilində fəlsəfi qəzelin banisidir və bu onun ən böyük xidmətlərindən biridir. Ona qədər Azərbaycan dilində fəlsəfi qəzel yazan olmayıb. Həmçinin insan kamilliyinin və gözəlliyyinin təbliğatçısı olan Nəsimi bütün əsərlərinə əruz vəznində yazıb. Bu vəzn ise klassik ədəbiyyatımıza ərab dilindən gəlib. Böyük şairin danılmaz xidmətlərindən biri də odur ki, o, əruz vəznini dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsinə nail olub.

Akademik Möhsün Nağısoylu da Nəsiminin Azərbaycan milli ədəbi dilinin zənginləşdirilməsi, həmçinin saflaşdırılması yönündə xidmətlərini yüksək qiymətləndirərək bildirir ki, bu, onun öz doğma dilinə ən böyük hörmətinin əlaməti idi. Onun "Düşdü yene dəli könlər gözərinə xəyalına, Kim ne bilir bu könlümən fikri nədir, xəyalı ne" misrası təmiz Azərbaycan dilidir və dilimizin zənginliyinin - saflığının göstəricisidir. Diq-qət ətsək görərək ki, dilimizən zənginliyindən yaranılan şair axıcı, qəlbə yaxın bir əsər yaradıb. Onun əsərləri mənaca nə qədər yüksək olsa da, formaca ləkənədir, her cür klassik musiqiye yarayıb.

Əslində, Nəsiminin 650 illik yubileyinin qeyd olunması o dövrün ideologiyasına, fəlsəfəsinə uyğun olaraq Nəsimi ideyalarını elmi cəhətdən əsaslandırmış, həmçinin əsərlərini elmi şəkildə tədqiq etmək, derin fəlsəfi məna tutumunu əsaslaşdırmaq və olduğu kimi Azərbaycan cəmiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatdırmaq, onu dünyaya tanıtmaq üçün yeni bir imkandır. Bu mənada, Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı xalqımıza, o cümlədən dünya ictimaiyyətine böyük şairimizi daha geniş mənəda və daha əhatəli tənitmaq imkanı qazandırmış oldu. Bundan başqa, cənab Prezidentin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə, layiqince qeyd olunması məqsədilə 11 yanvar 2019-cu il tarixində "2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi İli" elan edilməsi" haqqında daha bir Sərəncamı də klassik ədəbiyyatımızın əsaslaşdırılmasına dair dəyərli addım kimi dəyərləndirilmək olar. Hər iki Sərəncam Azərbaycan xalqı, o cümlədən türkdilli xalqlar tərəfindən yüksək qiymətləndirilir.

Bu da bir faktdır ki, sovet dönenində Nəsiminin elmi ərsin, ədəbi yaradıcılığının geniş tədqiq edilməsi o qədər də asan olmamışdı. Lakin məhz ulu öndər Heydər Əliyev 1969-cu ilin iyulun 14-də respublikamızın rəhbər təyin edilməsindən sonra bu sahədə xeyli dəyişikliklər oldu. Belə ki, Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolü nəzərə alan Ulu Öndərin bila-vəsiyyətə təşəbbüs ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edildi.

Niye məhz 1973-cü ildə? Bu barədə Möhsün Nağısoylu metbuata açıqlamasında deyib: "Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev Azərbaycanda birinci dəfə həkimiyətə 1969-ci ilin 14 iyulunda gelib. Nəsiminin anadan olduğu tarix isə 1369-cu ilə təsadüf etdiyindən əslində onun 600 illik yubileyi 1969-cu ildə qeyd olunmayıb. Təbii ki, Ulu Önder rəhbərliyə gələn kimi Nəsiminin adının əbədiləşdirilməsi yönündə genişmiyyətli tədbirlərin həyata keçirilməsi mümkün sənət idi. Bu səbəbdə Nəsiminin 600 illik yubileyinin təntənəli şəkildə qeyd olunması 1973-cü ildə baş tutub. Bununla yanaşı, Ulu Önder 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub. Həmin tədbirlər planına uyğun olaraq şairin yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Yubiley çərçivəsində Azərbaycanda şairin əsərləri ərab, fars, ingilis və başqa dillərə tərcümə olunub, onun ərabcə və farsca yazdığı bəzi əsərləri isə doğma ana dilimizə tərcümə edilərək nəşr olunub. Bundan əlavə, 600 illik yubiley çərçivəsində Azərbaycan Elmlər Akademiyasının Dilçilik Institutuna İmadəddin Nəsiminin adı verilib. Bununla yanaşı, 1973-cü ildə "Nəsimi" bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb."

Əslində Ulu Öndərin bu qətiyyətli addımlarının arxasında çox ciddi amillər dururdur. Belə ki, ötən əsrin 70-ci illərində Nəsimini öz adlarına çıxmış istəyən digər millətlər çox canfeşanlıq edirdilər. Məsələn, Türkmenistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hətta bu gün də belə cəhdələr davam etməkdədir.

Akademik Möhsün Nağısoylu bildirir ki, Nəsimi yaradıcılığı ele yüksək zirvədədir ki, ona göz dikenlər olduqca çoxdur. Məhz bu baxımdan, Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESCO xətti ilə bütün dünyaya elan edilməsi, tanıtılması Ulu Öndərin uzaqqorən və müdrik siyasetinin nəticəsi idi.

Bəs Nəsiminin 650 illik yubileyi ilə bağlı hansı işlər həyata keçiriləcək və Prezidentin sərəncamının icrası nə vəziyyətdədir? Bu barədə də bəzi məlumatlar əldə etmişik. Belə ki, Nəsimi adına Dilçilik Institutunda Nəsiminin dilini hərtərəfli tədqiq etmək üçün "Nəsimi dil araşdırıcıları qrupu" yaradılıb. Nəsiminin əsərlərini hərtərəfli, geniş şəkildə araşdırmaq və bu işlərin əsasında Nəsimi haqqında ayrıca araşdırımlar toplusu nəşr etdirməsi planlaşdırılır.

Həmçinin şairin 1973-cü ildə 600 illik yubileyi çərçivəsində ərab əlifbası ilə nəşr olunan əsərlərinin elmi-təqniqi mətninin 3 cildliyinin yeni əlavələrlə tam şəkildə latin qrafiyasında nəşri də nəzərdə tutulur. Çünkü Nəsiminin elə əlyazmaları var ki, onları 1973-cü ildə əldə etmək mümkün olmamışdı.

Bundan əlavə, Nəsimini geniş ictimaiyyət arasında təbliğ etmək üçün ali və orta ixitasas məktəblərində, orta məktəblərə tədbirlər keçiriləcək. Hətta xarici ölkələrdə Nəsiminin yubileylərinin təntənəli keçirilməsi gündemdedir.

Bir sözə, İmadəddin Nəsimi kimi böyük bir şairin və filosofun 650 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasına hazırlıq onun böyük lütfünü, dəhiliyini bəşəriyyətə bir daha və geniş aspektde tanıtmaq üçün əlavə imkanlar yaradacaq. Bu Sərəncam böyük şairimizi nəinki yenidən keşf etməyə, hətta onu yenidən sevməyə, əsərlərinə kütülevi maraqlı artırmağa xidmət edəcək.

Bu sərəncamın digər əhəmiyyəti ondadır ki, filosof şairimizi sevmek və sevdirmek üçün əlavə stimullar yaranacaq. Əslində Nəsimini sevmək, elə Azərbaycanı və diliyi sevmək onun varlığını daim qorumaq deməkdir.

Şairin inkaredilməz dəhiliyi ondadır ki, o, ana dilimizdə şah əsərlər yaradıb, işətdidiyi söz, ifade və anlayışlarla bizim dilimizi zənginləşdirib. Məhz bu kontekstdə onu vurğulamaq yerinə düşər ki, ana dilinə böyük dəyər verən ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dilde danışmağıla fəxr edirəm".

Ulu Öndərin səmimi və candan gelən bu fikirlərinə istinad edərək demək olar ki, ana dilimizdə şah əsərlər yaradıb, işətdidiyi söz, ifade və anlayışlarla bizim dilimizi zənginləşdirib. Məhz bu kontekstdə onu vurğulamaq yerinə düşər ki, ana dilinə böyük dəyər verən ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dilde danışmağıla fəxr edirəm".

Ulu Öndərin səmimi və candan gelən bu bənzərliklərə istinad edərək demək olar ki, ana dilimizdə şah əsərlər yaradıb, işətdidiyi söz, ifade və anlayışlarla bizim dilimizi zənginləşdirib. Məhz onun milli qeyrəti və yüksək intellekti imkan vermişdir ki, Azərbaycan dilinde əsərlər yazmaqla həmin dövrde geniş yayılmış ərab və fars dilleri ilə diliyi eyni səviyyədə tanida bilsin.

Bütün bunlara rağmen demək olar ki, ölkəmizdə "Nəsimi İli" elan edilməsi, eyni zamanda, Azərbaycan dilinin qorunmasına, daha da zənginləşməsinə yeni-yeni imkanlar açacaqdır.

**Elçin Zaman,
"iki sahil"**

**Yazı Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti ya-
nında Kütəvəni İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi birgə müsabi-
qəyə təqdim edilir**